

## ƏDƏBİ ƏSƏRLƏRİN TƏHLİLİ ANLAYIŞININ MƏZMUNU VƏ PROBLEM MAHİYYƏTİ

Aynur Şükürova

*ADPU, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının magistri*  
*shukurovaayunur00@gmail.com*

### XÜLASƏ

Ədəbi əsərlərin mənimsədilməsinin funksional rolü şagirdlərdə təhlil təfəkkürünün formalasdırılmasına bağlanır. Ümumiyyətlə, tədrisin keyfiyyətə yaxşılaşması bütün zamanlarda prinsip olaraq əsas götürülmüşdür. Orta məktəbdə məzmun və təhlil dərslərinin müvaziliyi, birinin digəri üçün əsas olması, heç şübhəsiz, nəticə etibarilə şagirdlərin dünyagörüşünün formalasdırılmasını prinsipləşdirir. Xalqın min illeri əhatələyən şifahi və yazılı bədii düşüncəsi milli-mənəvi əxlaq toplusu olaraq təlim və tərbiyənin ən mükəmməl modellərindən biri kimi həmişə aparıcı rolu ilə diqqət mərkəzinə gəlmişdir. Tarixi məktəb təcrübəsi əldə olunanlardan çıxış etməklə gəlinən yolun spesifikasını layiqli vətəndaş formalasdırmaq baxımından zaman və məkan tanımadan ön xəttə çıxarıır. Bədii mətn üzərində iş, məzmun və forma baxımından aparılan təhlillər, ayrı-ayrı epizod və hadisə kontekstində qiymətləndirmə və təhlil bacarığının tədrici aşilanması məhz etnosun şəxsiyyət təsəvvürünün reallaşmasını prinsipləşdirir. Hələ on doqquzuncu yüzillikdə görkəmli maarifçi H.Zərdabinin “balalarımızın başa düşəcəyi sadə və anlaşıqlı əsərlər yaradaq” çağrıları sonrakı dönenlərdə Azərbaycan məktəb təcrübəsində, eləcə də ədəbi-mədəni mühitdə bir konsepsiya olaraq əsas götürüldü. Fəal/interaktiv təlim metodunun aparıcılığı şəraitində də bunların ön plana çıxmazı və təhlil təfəkkürünün formalasdılması tədrisin ən ümdə məsələsi olaraq qarşıda durur.

**Açar sözlər:** Ənənəvi təlim, fəal təlim, təhlil dərsləri, təlim metodları və s.

**Təhlilin ümumi məzmunu və tərkib hissələri.** S.Ə.Şirvani, F.Köçərli, M.Mahmudbəyov, S.M.Qənizadə, R.Əfəndiyev, A.Şaiq və s. kimi onlarla mütarəqqi ziyalılar bu ruha köklənməklə gənc nəslə həyatı bacarıqlar üzərində formalasdırmağa daha çox diqqət yetirdilər. Bunların ümumi məzmunu ayrı-ayrı

sınıflar və mövzular üzrə materialların mənimsədilməsində təhlil bacarığı formalasdırmağa bağlanır. Təhlilin ümumi tərzləri və tərkib hissələri, ayrı-ayrı obrazlar şəklində yanaşmalar, qəhrəmanların səciyyələndirilməsi, müəllim tərəfindən problemin təhlil aspektində yönləndirilməsi, auditoriyada sərbəst düşüncə mühitinin yaradılması, təhlilin janr müstəvisində aparılması və s. bütün məzmunu ilə şagirdlərdə bacarıq və qabiliyyətlərin formalasdırılmasına əsas olur.

H.Zərdabinin “balalarımızın başa düşəcəyi əsərlər yaradaq”, eləcə də S.Vurğunun “balalarımız üçün gözəl əsərlər yaradaq” çağrıları bütün səviyyələrdə məzmun və forma anlamında tipik örneklerin auditoriyaya aşılanmasına və onların dərsliklərə gətirilməsinə hesablanır. Ədəbi əsərlərin təhlilindən söhbət açan görkəmli metodist Ə.Qarabağlı vurgulayır ki, “əsəri təhlil edərkən qəhrəmanı səciyyələndirmək, əsərin bədii xüsusiyyətlərini açmaq, peyzaj və əşya təsvirini, əsərin quruluşunu və məfkurəvi istiqamətini ayrı-ayrılıqda təhlil etmək azdır. Bunların arasında əlaqə yaratmaq, hamisini əsərin ümumi təhlilinin xidmətinə vermek lazımdır. Buna görə də təhlilin bütün elementləri, nəticə etibarilə vahid bir xətt üzərində birləşdirilməli və əsərin əsas ideyasının qabarıq verilməsinə kömək etməlidir” (2, 92). Ümumiyyətlə, təhlil qabiliyyətinin aşilanması öncə məzmunun düzgün mənimsənilməsindən, mahiyyətin dərkindən başlayır və bunların sistemli axarı tədrici səviyyədə aşağı sinifdən bu istiqamətli işlərin üsul və yollarının mənimsədilməsi ilə diqqət onunə gəlir. Bütün bunlar təhlil prosesinin induktivdən (sadədən) deduktivə (mürəkkəbə) gedişini təlimin əsas konsepti kimi ortaya qoyur və bir neçə istiqamətdə yanaşmanı gərəkli edir:

- a) məzmunun verdiyi bilgi müstəvisində obrazları səciyyələndirmək;
- b) motiv, hadisə timsalında konkret təhlil bacarığı aşılamaq və hadisə səviyyəsində düşünə bilmək bacarığı formalasdırmaq;
- c) mətnin bədii xüsusiyyətləri müstəvisində məlum bilgilərdən çıxış etməklə struktur baxımından təhlil qabiliyyətini mənimsətmək;
- ç) peyzaj kontekstində olanların bədii mətndə yaratdığı əlvanlığı açıqlamaq;
- d) əşya və hadisələrin təsviri baxımından yaradıcı imkanlarını qiymətləndirmək bacarığını formalasdırmaq;
- e) əsərin strukturu (quruluşu) kontekstində bütöv bilgi verə bilmək təsəvvürü aşılamaq;

ə) qurulus və məfkurənin uğurluluğu anlamında ümumi qiymət vermək düşüncəsinə təlqin etmək və s.

Bütün bunlar bədii mətnlə işləmək bacarığının ayrı-ayrı sintaktik fiqlurlardan (bədii təsvir və ifadə vasitələrindən) strukturun ümumi sisteminə qədər bir əhatəliliyi diqqət öünüə gətirir. Təhlil dərslərində şagirdlərin müstəqiliyinin təmini və münbit iş mühitinin yaranması həm də məfkurəvi istiqamətin dərki, bədii xüsusiyyətlərin aydınlaşması üçün əsas olur. Burada digər bir cəhət əvvəlki təcrübədən çıxış etməklə mahiyyətə həssaslıq nümayiş etdirməyi əsasa çevirir. Çünkü əzbərlənmiş materialları təkrar mahiyyətəyənəlik şərhlərə bir istiqamətdə yardımçı funksiyası yerinə yetirirsə, digər xətdə prosesdə dərki və sistemli təhlilləri çatınlaşdırır.

Deyilənlərin mexaniki qəbul edilməməsi, əzbərlənmiş faktlardan çıxış etməmək, şəxsi fikir və mülahizələrdən çıxış etməklə təhlil aparmaq mühüm olan kimi auditoriyaya aşılanmalıdır. Bunun isə gedisi konkret dərs nümunələrində, rəngarəng bədii örnəklərin məzmun öyrədilməsində işdən təhlil gəliş qədər sistemli fəaliyyətlə reallaşır.

Məktəb təcrübəsi təhlilin üsul və yolları ilə bağlı da maraqlı qənaət və müşahidələrdə görünürələr. Əldə rəhbər tutulan məsələlər sırasında standartlardan gələn tələblərin ödənilməsi, ideyalılıq, məzmunla formanın vəhdəti, tarixilik və pedaqoji prinsiplər diqqət öündə saxlanır. Əldə olunan təcrübə məktəb ənənəsində olanlardan bəhrələnməyi əsasa çevirməklə fəal təlim texnologiyalarından istifadəni və yeniləşmədəki məsələlərin də üsul və yollarından yararlanmayı əsasa çevirir. Çünkü tədris, məktəb təcrübəsi daim hərəkətliliyi, yeni üsul və yolların zənginliyindən gələnlərə həssaslıq göstərməyi də zərurılışdırır. “Ədəbiyyat və həyat həqiqətləri” təsəvvürüնə bağlanan məzmun xətti 1.2. Əsas standartların tərkibindəki alt standartların ortaya qoyduğu tələblərin reallaşdırılmasını başlıca olan kimi zərurətə çevirir. Dərs prosesində bunların mühüm olan kimi diqqətdə saxlanması ideyalılıq prinsipinin, məzmunla formanın vəhdəti prinsipinin, tarixilik prinsipinin, pedaqoji prinsipin təbii şəkildə reallaşması ilə nəticələnir.

Ədəbiyyatın tədrisinin problemləri üzərində sistemli təhlil aparan dos.F.Yusifov pedaqoji prinsipin ümumi xarakteristikasını verərək qeyd edir ki, “pedaqoji prinsip təhlilin nə zaman, kim üçün, necə aparılması məsələlərini diqqətdə saxlayır. Müəllim hansı əsəri, hansı sinifdə, kimlərə, necə təhlil edəcəyini əvvəlcədən planlaşdırır. Belə olmayanda əsərin ədəbiyyat

tariximizdəki yeri, orada qaldırılan əxlaqi-mənəvi problemlər şagirdlərin təlim-tərbiyəsində əhəmiyyətsiz bir şeyə çevirilir. Halbuki, hər bir əsər şagirdlərin bir insan, vətəndaş və şəxsiyyət kimi yetişməsində əsl tərbiyə məktəbidir. Ona görə də müəllim hər bir məsələni diqqətlə ölçüb-biçməli, şagirdlərin yaş və bilik səviyyələrini, həyat təcrübələrini, inkişaf xüsusiyyətlərini təhlil prosesində nəzərə almalıdır” (7, 304). Tədrisdə məktəb təcrübəsinin əsas götürülməsi və bu sahədə söylənmiş qənaətlərdən çıxış olunması bütün məzmunu ilə işlərin düzgün qurulmasının pedaqoji konseptini diqqət öünüə gətirir.

Doğrudan da, təhlil dərslərində təhlilin nə zaman, kim üçün necə aparılması özlüyündə ən ənənəvi məsələ kimi müəllimdən ciddi hazırlıq, iş təcrübəsi və duyum tələb edir. Bunların uğurlu reallaşdırılması isə tənqidli təfəkkürün müxtəlif sinif səviyyələrində görüləcək işlərin mexanizmlərinin işlənməsi üçün əsas olur. Məktəb təcrübəsi bütün məzmunu ilə təlim, tərbiyə işində pedaqoji prinsipin müstəsna rolunu diqqət öönüne gətirir. “Təlim elmlərinin əsasına, fəaliyyətin mühüm üsullarına yiyələnmək, şagirdlərdə yaradıcı təfəkkürü formalasdırmaq məqsədi daşıyır. Bu başlıca idraki və əməli vəzifədən təlimin prinsipləri çıxır. Təlimin prinsipləri didaktikanın mühüm vəzifələrini yerinə yetirir və müəllimin qarşısında elə tələblər qoyur ki, bunlara əməl etməklə şagirdlər yüksək tədris uğuruna nail olurlar” (6, 122). Prinsip özlüyündə dərklər olunmuş qanuna uyğunluqdu və fəaliyyəti bunun əsasında nizamlamaq düşüncəsidir. Mövcud təcrübəyə fəaliyyət qaydası olaraq yanaşanlar da vardır. Bu isə özlüyündə əsaslı, fundamental ideya və məqsədin reallaşması məramına bağlanır.

Görkəmli pedaqoqların, məsələn, Y.A.Komenskinin, K.D.Uşunskinin, M.Mehdizadənin, M.Muradxanovun, N.Kazimovun, B.Əhmədovun, Z.Qaralovun, Ə.Qarabağlının, C.Əhmədovun və başqalarının apardığı təhlillər özlüyündə zəngin dərs təcrübəsindən çıxış etməyə və materialların üsul və yollarının mənimşədilməsini hesablanır. Ümumiyyətlə, ədəbiyyatın tədrisində, təhlil dərslərində təlimin prinsiplərinin nəzərə alınması dərsin keyfiyyət və səmərəliliyinin təmininə hesablanır.

**Təhlil dərslərində tərbiyədici və inkişafetdirici xətlər.** Dərs bütün parametrlərdə tərbiyədici funksiyasını yerinə yetirir. Orada mühüm tərbiyəvi elementlər, detallar tərbiyədici düşüncəyə yüksəlnən tədris materialını əhatələyir. Burada işin mahiyyəti və məzmunu təbiiliyə bağlanır. Təlim şagirdlərdə müxtəliflər bilik və bacarıqları formalasdırır. Müəllim hər dərs

üçün qarşısına bir məqsəd qoymaqdan əlavə onun təbiiliyə bağlanan sistemini də müəyyənləşdirir. Şagirdlər təhlil dərslərində bilikləri mənimsəməklə yanaşı, şəxsiyyət kimi formallaşmaya yönənlərlər.

Təhlil dərslərində təbiyəedici və inkişafetdirici xətlər sinif və yaş səviyyəsinə görə aparılır. Məktəb təcrübəsi və müəllimin mövzunu mənimsətmə bacarığı bütün spektrləri ilə bunu mühüm olan kimi prinsipləşdirir. Bütün bunları nəzərə alaraq təhlil dərslərində təlimin təbiyəedici və inkişafetdirici prinsipi, həyatla, inkişafla əlaqələndirilməsi prinsipi, elmiliyi prinsipi, sistematiplik və ardıcılıq prinsipi, şüurluluq və fəallıq prinsipi, əyanılık prinsipi bütün səviyyələrdə əsas kimi götürülməni zəruriləşdirir. Ümumiyyətlə, məzmun və təhlil dərsləri ilk öncə düzgün davranış, bacarıq və mətnə yanaşma qabiliyyətini bir tərəf olaraq orata qoyur. Bütün bunlar əsasında şagirdlər necə hərəkət etməyi, mətnlə işləməyi öyrənir. Bununla “şagirdlər insan hərəkətlərinin müsbətliyi və naqışlılığını ayırd etməyi bacarır, ləyaqətli hərəkətə qarşı müsbət emosiya oyanır, yaxud əksinə. Dərsin gedişində təbiyəediciliyin əsas vəzifəsi müvafiq adət və vərdişlərin yaradılması ilə ölçülür” (6, 125). Şəxsiyyətin intellektualliğının əsasında reallaşma məqsədi daşıyan bu proses təhsil, təbiyə və inkişaf vəzifələrinin kompleks götürülməsi və uzlaşdırılması ilə uğurlu nəticələr verir. Məsələn, V sinfin dərsliyində verilən R.Əfəndiyevin “Uşaq və qarışqa”, S.Vurğunun “Azərbaycan” şeiri, S.Rəhimovun “Güzgü göl əfsanəsi”, M.Rzaquluzadənin “Xan çınarın bir yarpağı”, S.Rüstəmin “Azərbaycana gəlsin”, T.Elçinin “Qarğanın məktəbi”, Ə.Əhmədovanın “Ana laylası” və s. bədii örnekler məzmun xəttində mənimsədildikdən sonra təhlil baxımından işlənməsi şagirdlərin bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, müstəqil fikir yürütmək qabiliyyətini formallaşdırmağa yüklənir.

Şagirdlərin məzmun üzərində iş bacarığı onların təhlil bacarığına kecid üçün əsas olur. Əsərin ideyası, ayrı-ayrı epizodlar, surətlər, struktur və janr xüsusiyyətləri, dil, üslub zənginliyi, müəllif qayəsi, sintaktik fiqurların düzümü və işlənmə səviyyəsi ilə əlaqədar təhlillərin aparılması müxtalif siniflər baxımından tədrici proses olaraq mənimsədilmə məqsədi daşıyır. “Qabaqcıl müəllim özünə tələbkarlıqla yanaşdıqda, öz işini yenidən qurduqda, təlimə köhnəlmiş, vaxtı keçmiş münasibətlərdən asanlıqla yaxa qurtarır, yeni və müasir tələbləri öz dərsinə cəsarətlə tətbiq edir. Bu, bədii əsərlərin tədrisində özünü göstərən nöqsanların aradan qaldırılmasında da mümkündür. Qabaqcıl müəllimlərin təcrübəsi göstərir ki, məktəbdə bədii əsərlərin tədrisi ona

yanaşmadan, qiymət verməyi bacarmadan çox asılıdır. Bu, çətin nəzəri və psixoloji bir prosesdir.

Yaxşı deyirlər ki, müəllim dərsdə yazıçı rolunu oynaya bilməz. Ancaq o, yazıçı laboratoriyasından xəbərdar olan, yazıçının bədii üslubunu, mövqeyini, mövzularını, bədii əsərləri yaradarkən məhz hansı vasitələrdən istifadə etdiyini bilməli, onun arxasında getməli, onun izinə düşüb bədii əsərlərin məzmununa, mündəricatına, sənətkarlıq xüsusiyyətinə daxil olmayı bacarmalıdır” (1, 241-242). Əlbəttə müəllimin ayrı-ayrı mövzulara təhlil mövqeyindən yanaşması və nümunəyə çevrilməklə prosesdə şagirdlərin mövqeyinə həssaslıq göstərməsi, keçmiş biliklərindən istifadə etməklə iş istiqamət verməsi mühüm tərəfdır. Düşünməyə yönəltmə, dərkətmə və düşünmə səviyyəsində işlərin nizamı və həm də uğurluluğunu əsasa çevirir.

Şəxsiyyətönümlülük, şagird yönümlülük, nəticə yönümlülük baxımından işlərin qurulması bütün tərəfləri ilə auditoriyanın fəallığını, onun imkan və bacarıqlarının ortaya çıxarılmasını əsasa çevirir. Bilik yönümlülükdən şəxsiyyət yönümlülüyü, müəllim yönümlülükdən şagird yönümlülüyü, eləcə də fən yönümlülükdən nəticə yönümlülüyü yönənən iş mexanizmi və tədrisin bu konsepsiya əsasında nizamlanmış auditoriyada dərkətmə və düşünmə bacarığının reallaşması üçün daha çox əsasa çevirilir. Bütün bunlar məzmun etibarilə şagirdin idraki, ünsiyyət və psixoloji situasiyalar səviyyəsində həyati bacarıqların formallaşdırılması və inkişafı üçün əsas olur. Milli və bəşəri dəyərlərin bir normativ olaraq dinamik mənzərəsini fəaliyyətin əsasına çevirir. Hadisə və faktları qiymətləndirmə, olanları mənimsəmə şurunun dinamikasını sərgiləyir.

Təhsilalanın maraqlarının, mənafə və tələbatlarının ödənilməsinə yönənən bu proses istedad və qabiliyyətin, fərdi potensialın ortaya çıxması ilə yanaşı, həm də onun inkişaf etdirilməsini əsasa çevirir. Ədəbi əsərin ifadəli oxusundan yığcam nəqletməyə, plan tərtib etməyə və nəticə çıxarmaya qədər geniş bir mənzərəni sərgiləyən məzmun dərsleri təhlil dərslərin uğurluluğunun təminini üçün başlangıç funksiyasını yerinə yetirir. “Ədəbi əsərlərin öyrənilməsində ən mühüm mərhələ onun təhlil olunmasıdır. Ədəbi təhsilin qarşısına qoyulan mühüm işlər məhz həmin mərhələdə reallaşır. Əsərin məzmununda əksini tapan məsələlər-əxlaqi-mənəvi dəyərlər, müsbət insani keyfiyyətlər, çatışmamazlıqların təqiqidi və s. bu əsərlərdə öz əksini tapır. Şagirdlərdə onları müşahidə etmək, duymaq, qiymətləndirmək bacarığının formallaşdırılması bu gün vacib

işlər sırasındadır. Bunsuz gənc nəslə yüksək mənəvi dəyərlər ruhunda böyüməsində heç bir irəliliyiş əldə etmək olmaz.

Ədəbi əsərlər müəlliflərin fakt və hadisələrə həssas münasibəti sayəsində üzə çıxır. Bu münasibəti bir an da olsa yaddan çıxarmaq olmaz. Ətraf mühit, mənəvi məsələlər, psixoloji məqamlar bütün keyfiyyətləri ilə sənətkarın duyğular aləmindən keçir. Ona görə də bədii irlərin öyrənilməsində sənətkarın ətraf aləmə belə duyğulu yanaşmasına lazımi diqqət yetirilməlidir” (7, 296). Göründüyü kimi, bütün diqqət mühit və yazıçı səviyyəsində ifadəsini tapan hadisələrin ümumi mahiyyətində olanları aydınlaşdırmağa köklənir. Şagirdin də bunları müşahidə etmək, duymaq, qiymətləndirmək mövqeyindən, yanaşması əsas olan kimi diqqət mərkəzində saxlanır. Gənc nəslin həyat reallığı və ədəbiyyatın diktəsi və təqdim etdikləri xüsusda tipoloji yanaşmalara uyğun müstəvidə formalasdırmaq, şəxsiyyət modelinin həyatı dəyərlər üzərində inkişafını və təminini prinsipləşdirmək fəal təlim modelinin ən mühüm komponentidir. Ənənəvi təhlil və təhsil modelində də bunlar bir tərəf kimi əsas götürülmüş və mənəvi dəyərlərin təlqini üzərində qurulmasına həssaslıq nümayiş etdirilmişdir.

Lirik əsərlərin ümumi ahəngindən gələn emosiya, lirik ricətlərin sərgilədiyi mənzərə, səsə assosiasiyyasında dalgalanmalar, epik əsərlərdə təhkiyənin rəngaranglılığı, obrazı ifadə formaları, nəşr poetikası, dramatik əsərlərdə hərəkət və hadisə kolliziyaları, dialoqlar, monoloqlar, mürəkkəb psixoloji situasiyalar və s. şagird yanaşmasında və qiymətləndirməsində özünü göstərməklə bacarıqların ortaya çıxmamasına əsas olur.

Şagirdin məzmun dərslərindən təhlil dərslərinə gəlişi işlərin düzgün qurulmasına və bilik, bacarıq, vərdişlərin mənimsdəilməsinə bağlanır. Burada ən maraqlı və diqqətçəkici tərəf şagirdönümlülük səviyyəsində müxtəlif aspektli işlərin aparılmasına hesablanır. Program materialından asılı olaraq mətn üzərində müstəqil işlərin təşkili, sinif daxilində iş formalarının seçimi və aparılması bütün vəziyyətlərdə tənqididən təfəkkürün formalasdırmasını bir zərurət olaraq qarşıya qoyur.

Təhlil dərslərində başlıca olan, dərsin məğzində dayanan “Ədəbiyyat və həyat həqiqətləri” məzmun xəttinin 1.2. əsas standartının tələblərindən irəli gələn məsələlərin yerinə yetirilməsinə bağlanır. Həmin standartın tərkibindəki alt-standarlarda nəzərdə tutulan bilik və bacarıqların reallaşdırılması bədii nümunələrin təhlili əsasında bacarıqların nümayiş etdirilməsinə əsas olur.

Burada şifahi və yazılı ədəbiyyat nümunələrinin spesifikasının aydınlaşmasından, mətnlərəkəmələrin xarakterinin başlıca xüsusiyyətlərinin, bədii təsvir və ifadə vasitələrinin, mövzu və ideyanın aydınlaşmasına qədər bir çəsidliliyin açılmasını əhatələyir. Bütün bunlar ədəbi əsərlərin təhlilini və məzmun problematikasını əks etdirən mühüm məsələ kimi fəal interaktiv təlimin diqqət yetirdiyi ən ənənəvi məsələlər olub şagirdin bilik, bacarıq və qabiliyyətinin ortaya çıxmamasına hesablanır.

## ƏDƏBİYYAT

- Əhmədov C. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Universiteti, 1991, 458 s.
- Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Maarif, 1968, 350 s.
- Əliyev S., Həsənov B., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat – 7 (dərslik). Bakı, “Bakı” nəşriyyatı, 2018, 208 s.
- Mustafayeva A. Nəşr əsərlərinin tədrisində yeni texnologiyaların tətbiqi. “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı. 2014, № 3, s. 19-26
- Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: Təhsil Nazirliyi, 2008
- Talıbov Y. R., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika. Bakı: Maarif, 1993, 292 s.
- Yusifov F. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU, 2019, 349 s.
- Yusifov F. Orta məktəbdə “Dastani-Əhməd Harami”nin məzmununun öyrədilməsi. Bakı: ADPU, 46 s.

## THE CONTENT OF THE ANALYSIS OF LITERARY WORKS AND THE NATURE OF THE PROBLEM

**Aynur Shukurova**

*ASPU, Literature teaching technology master of the department*

### SUMMARY

**Key words:** Traditional training, active training, analysis lessons, training methods, etc.

The functional role of mastering literary works is related to the formation of analytical thinking in students. In general, the quality improvement of teaching has been taken as a principle at all times. The parallelism of content and analysis lessons in secondary school, the fact that one is the basis for the other, no doubt, as a result, principles the formation of students' world view. The oral and written artistic thought of the people, covering thousands of years, has always come to the center of attention with its leading role as one of the most perfect models of education and upbringing as a set of national-spiritual morals. Historical school experience brings the specifics of the way to the frontline, regardless of time and space, in terms of forming a worthy citizen. The work on the literary text in terms of content and form, the gradual inculcation of the ability to evaluate and analyze in the context of individual episodes and events is the principle of the realization of the identity of the ethnos. Back in the nineteenth century, the outstanding educator H. Zardabi's call to "create simple and understandable works that our children will understand" was taken as a concept in the Azerbaijani school experience, as well as in the literary and cultural environment. Even under the leadership of the active/interactive teaching method, their coming to the fore and the formation of analytical thinking are the most important issues of teaching.

## ПОНЯТИЕ АНАЛИЗА ХУДОЖЕСТВЕННЫХ ПРОИЗВЕДЕНИЙ И ЗНАЧИМОСТЬ ПРОБЛЕМЫ

**Айнур Шюкюрова**

*АГПУ, Магистр кафедры технологии  
и преподавания литературы*

### РЕЗЮМЕ

**Ключевые слова:** Традиционное обучение, активное обучение, уроки анализа, методы обучения и т.д.

Функциональная роль освоения литературных произведений связана с формированием аналитического мышления учащихся. Во все времена повышение качества образования бралось за основной принцип. Параллелизм и содержание уроков в средней школе несомненно являются основной фазой переходом от одного к другому, несомненно являются одним из принципов формирования мировоззрения учащихся. Многовековая устная и письменная художественная мысль народа, являясь совершенной моделью национально-нравственного сборника преподавания и воспитания, всегда находилась в центре внимания. Опыт исторической школы выводит на первый план принцип формирования достойного гражданина. Работа над художественным текстом по содержанию и форме, постепенное привитие умения оценивать и анализировать в контексте отдельных эпизодов и событий является принципом реализации самобытности этноса. Еще в XIX веке призыв выдающегося просветителя Х. Зардаби «создавать простые и понятные произведения, понятные нашим детям» был воспринят как концепция в азербайджанском школьном опыте, а также в литературной и культурной среде. В условиях доминирования активного и интерактивного метода обучения их выход на первый план и формирование аналитического мышления являются важнейшими вопросами обучения.